



Azərbaycan dünyaya
günəş kimi doğacaq.
Heydər ƏLİYEV

Xalqın sözü haqq sözüdür

LERİK



№ 11-12 (6033-6034)

30 iyun 2021-ci il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik

15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirildi



Tədbir iştirakçıları öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət etdilər, abidənin önünə tər gül-çiçəklər düzdülər.

Sonra tədbir Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətini icra edən Cəlil Baxşiyevin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, fəxriat rəhbərlərinin və ərazi

edir, bunun nəticəsi kimi Azərbaycan yeni ərazi itkilərinə məruz qaldı.

Bu həlledici mərhələdə xalqın istəyi və tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşdi və bununla Azərbaycan özünün müstəqillik tarixinin daha şərəfli, daha əzəmətli mərhələsinə qədəm qoydu. Məhz bu yeni dövr Azərbaycanın XXI əsrə

cənab İlham Əliyev Ulu Öndərin ideyalarını böyük əzmkarlıqla həyata keçirir. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi, müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada ölkəmizin nüfuzu daha da artır.

Sonra C.Baxşiyev çıxışında "Dəmir yumruq" əməliyyatı ilə qazanılan tarixi zəfərdə milli

23 İyun Dövlət qulluqçularının peşə bayramı günü qeyd edildi



İyunun 23-də dövlət qulluqçularının peşə bayramı günü münasibəti ilə tədbir keçirildi. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad etdilər.

Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında karantin qaydalarının tələblərinə əməl etməklə davam edən tədbiri rayon icra hakimiyyəti başçısının səlahiyyətini icra edən Cəlil Baxşiyev giriş nitqi ilə açaraq dövlət qulluğunda çalış

şanları peşə bayramı münasibəti ilə təbrik etdi. Dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran natiq ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün də Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən

dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görüldüyünü qeyd etdi.

Cənab Prezident tərəfindən

Tədbirdə Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, rayon statistika idarəsinin rəisi Nizam Muradov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lerik rayon komitəsinin sədri Ələkbər Salayev və rayon gənclər və idman idarəsinin rəisi Natiq İsaqov çıxış edərək dövlət qulluqçularının peşə bayramı münasibəti ilə təbrik etdilər, çətin və şərəfli fəaliyyətlərində



2006-cı ildə dövlət qulluqçularının peşə bayramı günün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsini dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsi olduğu vurğuladı.

onlara uğurlar arzuladı. Sonra dövlət qulluğunda səmərəli və qüsuruz fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin Fəxri fərman və hədiyyələri təqdim edildi.



icra nümayəndələrinin iştirakı ilə videoforvarda davam etdirildi.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının səlahiyyətini icra edən Cəlil Baxşiyev tədbir iştirakçılarına bayram münasibəti ilə təbrik etdi. Bildirdi ki, 1993-cü ilin 15 iyun günü xalqımızın mübarizələrlə dolu şanlı tarixinə yeni dövrün başlanğıcı kimi daxil olmuşdur. Həmin gün xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir.

1993-cü ildə ölkə həyatının bütün sahələrini bürümüş anarxiya, xaos, kəskin ictimai narazılıqlar son həddinə çatmışdı. Bu dövrdə respublikada separatçılıq meyilləri tüğyan

hüquqi, demokratik dövlət kimi addımlamasına əsaslı təminat yaratdı. Heydər Əliyev Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı yönələn təxribatların qarşısını məharətlə almaqla yanaşı, həm də dövlət quruculuğunu möhkəmlətmək və inkişaf etdirmək işinə rəhbərlik edir, bu sahədə qarşıya çıxan maneələrin aradan qaldırılmasında böyük məharət və bacarıq göstərdi.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasını bu gün onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Ötən illərə nəzər salaraq tam qətiyyətlə demək olar ki,

qurtuluş günündən başlanan tarixi dönüşü, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini, dövlətimizin siyasi, iqtisadi, mədəni, hərbi sahələrdə, eyni zamanda xarici siyasətdə uğurlarını və xalq-iqtidar birliyini diqqətə çatdırdı.

Tədbirdə rayon ağsaqqallar şurasının sədri Elxan Qənbərov, tarixçi Hüseynbala Əliyev, Rəsm Qalereyasının direktoru, şəhid atası Mükəfət Yaqubov, Vətən müharibəsi iştirakçısı, müəllim Şəno İbadov çıxış edərək tədbir iştirakçılarına bayram münasibəti ilə təbrik etdilər. O dövrdə respublikada cərəyan edən hadisələr haqqında ətraflı məlumat verdilər.

Ermənistan bu gün ötən illərdəki dağıdıcı fəaliyyətinin ağırlarını yaşayır

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən mayın 21-də videoforvarda keçirilən "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı müzakirələrin gedişini televiziya-dan diqqətlə izlədim. Dövlətimizin başçısı cənab İlham Əliyevin çıxışında və suallara cavablarında səslənən fikirlərlə bağlı bəzi məqamları oxucularla bölüşmək istərdim. Əvvəla möhtərəm Prezidentimiz bu platforma vasitəsi ilə ölkəmizdə, regionda, eləcə də dünyada baş verən mühüm proseslərə dair Azərbaycanın mövqeyini, Ermənistanə yönələn mesajları dəqiq, məntiqli, faktlara söykənən cavabları ilə beynəlxalq aləmə çatdırdı.

Bələ demək mümkündürsə, ölkə rəhbəri verilən heç bir sualdan yayınmadı, bütün məsələlərə mahiyyəti üzrə hərtərəfli aydınlıq gətirdi, intellekti, diplomatik məharəti, respublikamızda, bölgədə və beynəlxalq aləmdə gedən proseslər barədə tam məlumatlılığı, elmi-politoloji biliyi ilə indiki və gələcək reallığı dərinləndirdi.

Birmənalı şəkildə demək olar ki, Prezident İlham Əliyev Vətən müharibəsi gətirdiyi günlərdə olduğu kimi, indiki post-konflikt zamanında da özünün müdrik informasiya strategiyası ilə Ermənistanın və erməni lobbisinin, eyni zamanda, Azərbaycan

canı istəməyən xarici qüvvələrin tərkisilahlı edilməsində önəmli fəaliyyət göstərir.

Ümumiyyətlə, dövlətimizin başçısının reallığa, dürüstlüyə əsaslanan informasiya strategiyası müharibə dövründə Ermənistan-Azərbaycan münasibəti, Vətən müharibəsi haqqında həqiqətlər barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırmağa şərait yaratdığı kimi, bu gün də regionun gələcəyi ilə bağlı planlar, işğaldan azad olmuş ərazilərdə yenidənqurma və bərpa işləri, erməni vandallığının mənəvi və hüquqi nəticələri barədə dünyaya dolğun məlumat verməyə şərait yaradır.

Fikrimin təsdiqi olaraq diqqəti bir

neçə məqama yönəlmək istərdim. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri" adlı müzakirələrində konkret faktlara söykənən fikirləri ilə Ermənistanın 30 il ərzində səhv yolla gedərək işğal faktına görə Azərbaycanla əməkdaşlıqdan, regional layihələrdən məhrum olduğunu, bununla da hərbi təcavüz üzündən bu ölkənin onilliklər geri düşdüyünü, inkişafdan qaldığını, hazırda isə dərin siyasi, sosial-iqtisadi böhran yaşadığını bildirdi.

Bəli, Ermənistan ötən illər ərzində ancaq dağıdıcılıqla məşğul olub, bu ölkənin siyasi-ideoloji rəhbərliyi

Azərbaycanla bağlı tamamilə qeyri-real mənzərə yaradıb. İndi Ermənistan bunun dəhşətli ağırlarını, fəsadlarını yaşayır.

Ermənistan Azərbaycanın yaşayış məntəqələrinin adlarını dəyişdirib tarixi silməyə ümid bəsləməklə sivilizasiyadan, inkişafdan kənar qalıb. İndiki şəraitdə isə bu yoldan dönməyə, sağlam düşüncə ilə gələcəyə baxmasa vəziyyəti daha da ağırlaşacaq və beləliklə, növbəti faciələr üzvləşəcək.

Ermənistan bu gün də revanşist hissələrdən yaxa qurtara bilmir. Məğlub ölkədə bir-birini məhv etməyə hazırlanan bütün siyasi qüvvələr fəaliyyətlərini ancaq Azərbaycanofobiya üzərində qurmağa çalışır, müharibədən sonra da Azərbaycanın nümayiş etdirdiyi xoş məram - Ermənistan vətəndaşlarına işğaldan azad olunan ərazilərdən keçərək işğalçı ölkənin şəhərlərini birləşdirən magistral yolun 21 kilometrindən istifadəyə icazə verməsi, könlü şəkildə erməni hərbiçilərini azad etməsi kimi hallarla qeyri münasibət bəsləyirlər. Bir sözlə, dövlətimizin başçısının vurğuladığı kimi, Ermənistan təəssüf ki, minnetdarlıq ünvanının Azərbaycan olmasını hələ də dərk etmir.

Cəlil BAXŞIYEV,
YAP Lerik rayon təşkilatının sədri

Şuşa Bəyannaməsi - müttəfiqliyin qızıl dövrü başlayır

Şuşa Bəyannaməsində göstərilən müddəalar İlham Əliyevin söylədiyi kimi, iki qarşılıqlı ölkənin gələcək işbirliyinin təminatıdır. Tarixi sənəd Azərbaycan və Türkiyənin ortaq maraqları kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərini qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin beynəlxalq rolunu, çəkisini daha da artıracaq.

Şuşa Bəyannaməsində digər bir müddəa Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə sayların göstərilməsinə aiddir. Sənəddə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsi vurğulanır. Buraya həmçinin hər iki ölkənin təhlükəsizlik şüurlarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu icaslarda milli mənafə, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükə-

sizlik məsələlərinin müzakirəsinin aparılması daxildir. Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə üçün yeni dövrün astanasıdır. Fəxarətə dəyər bilirik ki, Qarabağda və bütün bölgədə güc balansını indiki bütövlükdə Bakının xeyrinə dəyişdi. Çünki hər zaman Qarabağın əraziləri ilə bağlı məsələlərə yerli-yersiz qarışan ölkələr də öz hesablarını götürdülər.



Şəhid ailələrinin üzvlərinə və Vətən müharibəsi iştirakçılarna orden və medallar təqdim edildi



2021-ci il iyunun 26-da şəhid ailələrinin üzvlərinə və Vətən müharibəsi iştirakçılarna orden və medallar təqdim edildi.



haribəsi iştirakçılarna orden və medalların təqdim edilməsi mərasimi keçirildi.

Əvvəlcə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad etdilər.

Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilən tədbirdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Lerik Rayon İcra Hakimiyyəti

başçısının səlahiyyətlərini icra edən Cəllil Baxşiyev 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə mərasim iştirakçılarına təbrik edərək bildirdi ki, ötən il Azərbaycanın şanlı tarixinə qələbə ili kimi daxil oldu. Ermənistanın Azərbaycanı qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı ictimaiyyətinin zəngin dövlətçilik və herb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı. Çoxlarımsız şahidlik ki, həmin günlərdə ehtiyatda olan hərbi vəzifəli vətəndaşlar da böyük vətənpərvərlik nümayiş etdirərək, hərbi əməliyyatlarda iştirak etmək üçün

nişmişiyası müharibə aparılıb və ilk günlərdən əks-hücum əməliyyatı, əslində, hücum əməliyyatına çevrilməmişdir. Ermənilərin 30 il ərzində qurduqları istehkamları, dərin müdafiə istehkamları və həmin bölgənin relyefini nəzərə alsaq, tam qətiyyətlə deyə bilərik ki, biz istidimizə az itkilərlə nail olduq. Müharibə itkisiz olmur. Bizim müharibəmiz azadlıq müharibəsi idi, ədalətli müharibə idi. Bizim hərbi qəhrəmanlarımız şəhidlik zirvəsinə ucularaq Vətən qarşısında öz vətəndaşlıq borcunu



əhtramlı yad edilir, şəhidlərin həyatı və döyüş yoluna həsr olunan tədbirlər mütləq olaraq keçirilir. Şəhidlərimizin qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün daim bir nümunə olacaqdır.

Daha sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif edilmiş şəhidlərin ailə üzvlərinə və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim edildi.

Mərasimdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən "Dəmir yumruq" əməliyyatında düşmənin məğlub edilərək uzun müddət işğal altında qalmış torpaqlarımızın azad olunmasında iştirak etmiş qəhrəman oğullarımızın nümayiş etdikləri misilsiz rəşadətini xalqımıza qürurlandırdığını, rəşadətli Vətən övladlarının döyüş yolunun gələcək nəsillərə həmişə örnək olacağını bildirdilər.

Həm birinci, həm də ikinci Qarabağ müharibəsində Lerik rayonundan olan qəhrəman oğullarımız da hərbi əməliyyatlarda misilsiz rəşadət nümayiş etdirmişlər. Möhtəşəm qələbənin əldə edilməsində



könüllü şəkildə müraciətlər edirdilər.

İkinci Qarabağ müharibəsində 3 minə yaxın şəhidimiz olub. Hər bir insanın həyatı qiymətli bir şeydir, hər bir şəhidimizin xatirəsi bizim üçün əzizdir. Ancaq nəzərə alsaq ki, ge-

QƏLƏBƏYƏ İNAMLA DÖYÜŞDÜ



Vətən sevgisi adı söz deyil

O Güneşli kəndində dünyaya gələndə xain xislətli düşmən yurd yerlərimizi işğal etmişdi, obalarını viran qoymuşdu. Hələ dünyada nələr baş verdiyindən xəbərsiz bir uşaq bilmirdi ki, gün gələcək qeyrət marşı çalınacaq, o böyüyəcək, silahdaşları ilə yürüşə çıxacaq, qurd həmləsi ilə yurdun haqq savaşına atılacaq, işğalçıları əzənlərdən biri olacaq...

Get-gedə böyüyüb dərəcə gədən, ömrün dolaylarında pille-pille ucalan o igid tez-tez Qarabağ müharibəsi, şəhidlər, yurd-yuvasından perik salınmış didərginlər, torpaqlarımızın işğal olunması kimi sözləri hər gün eşidəcək və həmin sözlər onun yeniyetməlik dünyasına daxil olacaq. Və hər dəfə eşitdikcə bu düşüncələr onu narahat edəcək: "Görəsən nəyin, kimlərin səhvindən vətənimizin bir parçası qəsb edildi? Düşməni tapdığını inləyən, imdad diləyən bərkətili torpaqlar həmişəlik düşməndə qalacaq mı? Yəni əzəldən düşmənlilik edən düşməne gücümüz çatmayacaq mı? Axi, ulularımız, ele Xətai babamız düşməne bac verməyiblər, əyləyib, sınımayıblar..."

Və bu düşüncələrə, suallara hər səhəri açılırdı Vüqarın. O qətiyyətlə vüqarını, qürurunu aşağı tutmurdu, əksinə, özünü qalib kimi hiss edirdi. Bir yandan da oxuduğu Güneşli kənd məktəbinin foyesindəki güşəndə şəhid Namaz Muradov boylandı ona sarı. Sanki o dilə gəlmiş Vüqara deyirdi: "Qisasımızı alın, torpağı azad edin. Axi, indi siz çoxsunuz, düşməni isə azdır, qorxaqdır, haqsızdır, çünki zəpirdi torpaqlar onunku deyil..."

Vüqarın Vətən sevgisi

Vüqar Tumarxan oğlu Mövlanov artıq uşaq deyildi, yeniyetməlik dövrünü üstələyirdi. Hər gün Vətən sevgisi, Vətəne övlad borcu, milli vətənpərvərlik fəlsəfəsi, ruhu, bə-

yüklərin qeyrəti, baxışı və düşüncəsi, qəlbində, ürəyində, baxışlarında onu dirdirdi.

"Azərbaycan! Azərbaycan! Ey qəhrəman övladın şanlı vətəni! Səndən ötrü qan tökməyə cümle qədirdiz! Səndən ötrü can verməyə cümle hazırız!" fəlsəfəsini özünə həyat əməli seçmişdi.

Axi, ürəyində olan sonsuz Vətən sevgisi onun gələcək həyat yolunu müəyyənləşdirmişdi. Vətən bizi dizlərimizə, biz isə Vətəni qələbəmizə böyüdükdük. Qələbimizdə kök atan Vətən sevgisi ruhumuzda qol-budaq atmışdı. Qan ilə, müəddəs ruh ilə dövr edir, bizə hər şeyi diqtə edirdi Vətən sevgisi. Bu sevgi ilə yaşayan qəhrəmanların keçdiyi döyüş yolu örnək götürülür və gələcək nəsillərə ötürülür. Şair necə də gözəl deyib:

*Qan ilə dövr edən vətən sevgisi,
Çiləndi vətənin dağ-dərəsinə.*

Vüqar Mövlanov dərk etmişdi ki, vətən sevgisindən irəli gələn başlıca həyat amalı itirdiyimiz yuduvunu, halal torpaqları vuruşaraq qan töküüb, can verib yeri almaq, illərlə acısını çəkdiyimiz işğal adlı qəbul edilməz gerçəkliyi dəyişmək idi.

Ən böyük nemət Allahın ən gözəl lütfü cəsur, vətəni özü qədr sevmən, canını onun yolunda qurban verməkdir. Bundan böyük sevgi, ilahi eşq olarmı?

Bəli, bu sevgi idi onu qələbə-



dən-qələbəyə aparın. Yurdun haqq savaşında düşmənin başına od ələyən, texnikasını, canlı qüvvəsini pərə-n pərə salıb məhv edən, onun məğmün hala salan, dünyada rüsvayçılığa hörmətsiz edən! Onun polad iradəsi sabaha, qələ-

bəyə ümidi, inamı, qətiyyəti baxışları, cəsurluğu, xayalına gətirmədiyi ucalığa qalxmaqla, ona

ŞƏHİDLİK RÜTBƏSİ

qazandırmışdı yardımçı oldu. Bəzən zabit general olmaq arzusuna çatır, lakin şəhidlik zirvəsinə qalxa bilmir. Vüqar isə bu zirvəyə öz vüqarı ilə, halal haqqı ilə çatdı, təkə Vətənəni el-obasına deyil, ata-anasını ucaldan başucalıq, sonsuz iltihax gətirdi...

Ata duyğusu, Ana yuxusu



Şəhid Vüqarın atası Tumarxan oğlunun döyüş şücaətindən vüqarla danışırdı. O, sadə peşə adamıdır, halal zəhmət sahibidir. Vətən üçün cəsur, igid, döyüşkən əsgər böyüdüb, boya-başqa çatdırıb. Tumarxan atası deyir:

-Vüqar üç oğlumdan biri idi. 1994-cü ilin dekabrında təvəllüd

PŞ-də ictimai polis kimi işlədi. Vüqarın qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı üçün daim bir nümunə olacaqdır.

Tumarxan ata qəhrəman, onun kədərli söhbətində övlada məhəbbət, Vətənə sevgi duyuldu. Ne etmək olar, həyatın yazılmaz qanunları, aqlasığmaz olayları var. Ürəyin yağını, gözü-nün nurunu, arzuların həsrətini itirmək ataya, anaya unudulmaz bir kədər yüküdür...

Bəsti Ana oğlu Vüqar vuruşan cəbhəyə gedəli çox narahat idi. Axi, ana ürəyidir, dözmür, istirah

den geri çəkilməsən. Ancaq əbəz yərə. Artıq gec idi. Azərbaycan Ordusu qəti əks-hücumla başlamışdı. Vüqarın daxil olduğu tağım çətin keçilən yollarla, dağlarla, dərələrlə, meşələrlə daim irəli gedir, düşməne sarsıdıcı zərbə vurdu. Düşməni böyük itki verərək işğal etdiyi torpaqları tərk edib geri çəkilib, məğlubiyətini hiss edirdi. Cəsur və qorxmaz, qəti əsgər Vüqar Mövlanov Füzuli, Cəbrail, Qubadlı, Hadrudun azad edilməsində canını bəzəmişdi. Yanında şəhid olan silahdaşlarını gördükcə düşməne qarşı daha da amansız olur, qorxmadan şəhidlərin qisasını alır, neçə yaralı odun-alovun içindən çıxan bəhtükəsiz yerə aparır, sonra silahdaşları ilə birlikdə düşməne qan qusdurur.

7 noyabr 2020-ci il. Qafqazın incisi, Azərbaycanın musiqi Akademiyası Şuşa şəhərini azad edilməsi uğrunda döyüşlərdə Vüqar Mövlanov qəhrəmancasına şəhid oldu. Qələbə xəbərini eşitməyə də qələbə, Böyük zəfər həmişə onunla birlikdə olur və olacaq... Prezidentin fərmanı ilə ölümündən sonra təltif olunduğu "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları qələbəmizin rəmzi olacaq.

Epiloq

Ötən illər şəhid hərbi qulluqlarımız haqqında davamlı olaraq bədi əsərlər, очеркlər yazmış, beş kitab nəşr etdirmişəm. Düşməni tapdığımızdan azad edilənlər torpaqlarımıza şəhid qanı tökülüb. Şəhidlik zirvəsi elə bir dəyərli örnəkdir ki, zaman ötsə də, nəsillər dəyişsə də, daim vətən və xalq naminə fədakarlığa ruhlandırır, mübarizlik əqidəsi aşılayır. Şəhidlik Vətən, torpaq, yurd, namus, qeyrət uğrunda candan keçməyi, özünü bu yolda qurban verərək ömür payını gələcək nəsillərə xoşbəxtliyinə bağışlamaqdır. Şəhidlik igidlik, mərdlik cəsurluq, Vətən uğrunda canından keçməyin nə olduğunu yəqinləndirir. Bu gün bizim qürur mənbəyimizə çevrilən şəhidlərimizlə gənclərimiz, bütövlükdə Azərbaycan xalqı fəxr edir. Şəhidlər hər zaman qəlbimizdədir. Onlar ürkəklərdə yaşayıb, yaşayır və yaşayacaq.

Şəhidlərin Vətən sevgisi bir ümmən qədr dərin, saf və müqəddəsdür.

Ele bu sevginin hərərəti də şəhidlərimizi, Vüqarımızı yazacağam!

**İdris Şükürli,
Azərbaycanın Əməkdar Jurnalisti**

Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı dünya bir daha bunun şahidi oldu. Müharibənin ilk günündən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirdi. Bu, gücümüzə güc qatdı, Qarabağ Zəfərində mühüm rol oynadı.

Şuşa Bəyannaməsi bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının zəfərini qəbul etməyə də gələcəyə baxmağa dəvət edir. Cənubi Qafqaz regionunda sül-

hün və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və region dövrləri arasında münasibətlərin normalaşdırılması və uzun müddətli sülhün bərpa edilməsi Türkiyənin və Azərbaycanın birgə təşəbbüsləri dünya dövlətləri üçün qloballaşma dövründə ən gözəl nümunədir. Bu tarixi sənəd bölgədə yaranmış yeni əməkdaşlıq imkanlarını reallaşdırmaq istiqamətində çox böyük önəm daşıyır, Türkiyə və Azərbaycan arasında münasibətləri daha da möhkəmləndirir.

Prezidentlərin Şuşa səfəri iki ölkə arasında siyasi əməkdaşlığın yeni istiqamətlərini müəyyən edir, birgə iqtisadi layihələrin böyük geosiyasi əhəmiyyəti var. Ölkələrin iqtisadi potensial qardaşlığımızın qüdrətini artırır.

Nizami Süvarov

Şuşa Bəyannaməsi yeni əməkdaşlıq imkanlarını reallaşdırdı

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması regionda tamamilə fərqli geosiyasi mənşərə yarıdır. Çox önəmlidir ki, Şuşa Bəyannaməsi 100 il əvvəl imzalanmış Qars sazişinə istinad edir. Qars sazişi iki ölkə arasında quru yolunun, müasir yanacaq ilə desək, neqliyat dehlizinin yaradılmasını nəzərdə tutur.

Bu mühüm sənəddə Zəngəzur dehlizinin açılması, regionda neqliyat-kommunikasiya xətlərinin bərpası, beynəlxalq neqliyat dehlizlərinin inkişafının təşviqi kimi məsələlər də

yer alır. Cənab İlham Əliyev əmindir ki, yaranmış şəraitdə Azərbaycan və Ermənistan arasında təmasları genişləndirmək, kommunikasiya xətlərini açmaq perspektivi də bu iki ölkənin sülh şəraitində yaşamasında mühüm rol oynayacaq.

Şuşa Bəyannaməsində siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilməyi və birgə fəaliyyət məsələlərinə yer verilib. Sənədə gö- rə, milli iqtisadiyyatlar və ixracın şaxələndirilməsi üzrə sayələr artırılacaq.

**Qurban Ağayev,
Livədirgə kəndi, müəllim**

Müzəffər Ordumuz gücünü göstərdi

İkinci Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüquq döyüş meydanlarında təmin etdi. Silahlı Qüvvələr Günü müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik. Azərbaycanın tarixində buna bənzər parlaq zəfər olmamışdır. Ordumuz gücünü səfərbər edərək düşməne sarsıdıcı zərbələr endirdi, onu məğlub etdi, əsgərlərimiz öz canı, qanı bahasına Vətən torpaqlarını azad etdi, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik.

Birinci Qarabağ müharibəsi ölkəmiz üçün böyük faciə idi. Qaçqınlar ordusu yaranmış, iqtisadiyyatımız dağıdılmış, ölkəmizin imicinə böyük zərbə dəymişdi. Bizi bütün gücümüzü səfərbər edib Ermənistan Ordusunu məhv etdik, qələbə qazanaraq bütövlükdə torpaqlarımızdan qoruduq. 336 tank məhv edildi və ya qənimət götürüldü, digər texnika müdafiə istehkamları çıxarıldı, 8 S 300 qurğusu məhv edildi. Şuşa işğalçılardan azad edildikdən sonra işğalçı məcbur olub

noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalamağa məcbur oldu. İkinci Qarabağ müharibəsi tarixə qızıl hərflərlə əbədi yazıldı.

Azərbaycan bundan sonra müzəffər ölkə kimi, Ermənistan isə məğlub edilmiş ölkə kimi yaşayacaq. Beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəklədi, beynəlxalq hüquq bizim tərəfimizdə idi. Xalq-Ordu-Dövlət birliyi, orduda aparılan islahatlar bizə qələbə qazandıran əsas amillər idi. Türkiyə, Pakistan və Əfqanıstan, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı, Qoşulma Hərəkatı bizim maraqlarımıza cavab verən qərar və qətnamələr qəbul etdilər.

Mülharibədə qardaş ölkələrin Azərbaycana dəstəyi Prezident İlham Əliyev xüsusi olaraq qeyd etmişdir.

Eşq olsun Müzəffər Azərbaycan Ordusuna, qüdrətli Silahlı Qüvvələrimizə!

Parviz Məlikov

Əfqanlara medal təqdim olundu



Sovet qoşunlarının Əfqanıstandakı Mehdu Kontingenti 1979-cu il-

də 1989-cu ilədək dost ölkəni xarici və daxili müdaxilədən qorumaq üçün verilən tapşırıqları icra etmişdir. Bu müddətdə Lerikdən hərbi xidmətə çağırılan beynəlmiləl döyüşçülərdən həlak olanların xatirəsi unudulmur, veteranlara dövlət qayğı göstərir, onlara təqaüd verir, medallarla təltif edir.

Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi Lerik rayon fəilinin sədri **Əkrəm**

Avdullayev müxəbirimizə demişdir. Sovet qoşunlarının Əfqanıstandakı Mehdu Kontingentinin iştirakının 30 illiyi münasibətilə 40-cü ordunun yubiley medalları mülharibə veteranlarına təqdim edildi.

Ə.Abdullayev Əfqanıstan veteranlarını, Vətən müharibəsinin iştirakçılarını Qarabağın azad edilməsində böyük Zəfər münasibətilə təbrik etmiş, onlara cansağlığı arzulamışdır.

Şəkildə: Əkrəm Abdullayev veteranlardan Qəhrəman Şərifova (solda) və Behruz Mənsimova yubiley medallarını təqdim edərkən.

"Lerik"



Lerik Rayon İcra Hakimiyyəti yanında ictimai şuraya seçkilər keçirildi



"İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş "İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə"yə uyğun olaraq, Lerik Rayon İcra Hakimiyyəti yanında ictimai şuraya seçkilər təşkil edilmişdir. Seçkilər 30 iyun tarixində keçirilmişdir.

İctimai şuraya üzvlüklə bağlı seçkilərdə vətəndaş cəmiyyəti institutlarının 13 nümayəndəsi namizəd kimi qeyd edilmişdir.

İctimai şuranın üzvlərinin seçilməsi üçün vətəndaş cəmiyyəti institutlarının birgə yığıncağında iştirak etmək üçün vətəndaş cəmiyyəti institutları tərəfindən təqdim olunmuş 30 nəfər təmsilçi qeydiyyatına alınmışdır.

Vətəndaş cəmiyyəti institutlarının 2021-ci il iyunun 11-də keçirilmiş birgə yığıncağında vətəndaş cəmiyyəti institutlarının təmsilçilərindən 28 nəfər seçici iştirak etmişdir.

Qutudan çıxış bütün bülətlərin seçki komissiyasının üzvləri tərəfindən yoxlanılmış və 27 bülətlə etibarlı, 1 bülətlə etibarsız hesab edilmişdir.

Seçkilər nəticəsində ən çox səs toplamış 9 namizəd eyni zamanda



birgə yığıncaqda iştirak edənlərin seçkilərinə dair Əsasnamə'nin 9-cu bəndinə əsasən, Lerik Rayon İcra Hakimiyyəti yanında ictimai şuranın tərkibinə seçilmiş hesab olunmuşdur.

Lerik Rayon İcra Hakimiyyəti yanında ictimai şuranın tərkibinə seçilmiş şəxslər:

Sıra	Soyadı, adı, atasının adı	Təmsil etdiyi qeyri-hökumət təşkilatı
1.	Abbasov Cəlil Elman oğlu	Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Lerik rayon komitəsi
2.	Məlikov Veysal Müseyib oğlu	Azərbaycan Qarabağ Mühəribəsi Əllilləri, Veteranları və Şahid Ailələri İctimai Birliyinin Lerik rayon filialı
3.	Zülfiyev İlham Mirzəza oğlu	"Məhsul" Könd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyətinin Lerik rayon şurası
4.	Mirzəyev Rəhil Aslan oğlu	Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Lerik rayon bölməsi
5.	Bəşirov Hidayət Yusubəli oğlu	Respublika Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Lerik rayon şöbəsi
6.	Fətullayeva Dilara Həşim qızı	Azərbaycan Mədəniyyət İşçiləri Azad Həmkarlar İttifaqının Lerik rayon komitəsi
7.	Qənbərov Elxan Mehti oğlu	Lerik Rayon Ağsaqqallar Şurası
8.	Məmmədov İsmayıl Sərxəş oğlu	"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin Lerik rayon şöbəsi
9.	Salayev Ələkbər Alixan oğlu	Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Lerik rayon komitəsi

Ana qədr əziz Vətən

Dünyanın ən böyük neməti, Allahın ən gözəl lütfü sözsüz ki, cəsur, vətənpərvər olmaq, ülvi ideyalar uğrunda canını qurban verməkdir.

İllər aylara, aylar günlərə qovuşub ötcək, ölənlər unudulacaq. Amma Allahın böyük lütfünə layiq olan, Vətən üçün canını əsirgəməyən Şahidlər unudulmaz, tarixin yaddaşında əbədi olaraq yaşayacaqlar. Onlar salnamə kitablarında, neçə-neçə əsərdə layiq olduqları qiyməti alacaq, ən ali rütbəyə ucalaçaqlar. Şahidlik əla bir zirvədir ki, ora yalnız bir dəfə layiq olanlar yüksələ bilər.



Biz gəldi-gedərik, sən yaşa, torpaq!

Vətənpərvərliyə fərqli yanaşanlar da var. Vətənpərvərlik Vətən naminə çalışmaq, uğrunda qəhrəmanlıq göstərərək doğma yurdunu hər an qorumağa hazır olmaqdır. Vətənpərvərlik anlayışında Vətənə, millətə sevgi hissi və bu sevginin fonunda xalqa, millətə xidmət etmək var, bunların zirvəsində isə Vətən naminə ölməyə hazır olmaq dayanır. Bu isə vətənpərvərliyin ən uca və əli formasıdır. Əsl vətəndaş Vətənimiz bütövlüğü, azadlığı, xoş gələcəyi naminə canından, qanından keçməyi, doğma yurdunu müdafiə etməyi bacarmalıdır. Yazdığı əsərləri ilə vətənpərvərlik nümunəsi olan xalq şairi Bəxtiyar Vahabzadə "Vətəndaş" şeirində sanki Vətən müharibəsinin qəhrəmanlarına müraciətə yazır:

Vətəndaş! Nə gözəl səslənir bu söz, Yeni - bir ildə böyümüşük biz. Sən də anadı, mənə də ana. Sən də cavabdehən, mən də hər zaman, Vətən anamızın xoşbəxtliyinə.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Tibb işçilərinin peşə bayramı günü qeyd edildi

İyunun 17-də Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə rayon tədbiri keçirildi. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Həyri Əliyevin abidəsini ziyarət edərək, xatirəsini ehtiramla yad etdilər.

Tədbiri giriş sözü ilə açan Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətində icra edən Cəlil Baxışev 17 iyun - Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə tədbir iştirakçılarına təbrik etdi.

Bildirdi ki, əhəlinin sağlamlığının qorunması, onlara tibbi yardımın göstərilməsi, sağlamlıqlarının mühafizəsi Azərbaycan Respublikası Prezidentinin daim diqqətində olmuş, bu sahə üzrə əhəliyə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq qanunlar qəbul edilmiş, bir sıra sərəncamlar və qərarlar verilmişdir. Bütün bunlar əhəliyə göstərilən xidmətin keyfiyyətinin artırılması istiqamətində görülən silsilə tədbirlərin davamıdır.



Tədbirdə Lerik Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Maqsum Ağayev, həkim-pediatr Etibar Həşimov və digər çıxış edənlər ölkəmizdə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də inkişafın yüksəldilməsi, əhəliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması yönündə böyük tədbirlərin həyata keçirildiyini vurğuladılar, rayonun səhiyyə sahəsinə, tibb işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.

Daha sonra səhiyyə sahəsində səmərəli əmək fəaliyyətinə, yeni növ koronavirus (COVID-19) infeksiyası aleyhinə vaksinasıyanın, tibbi profilaktik işlərin aparılmasında fəal iştirakına görə və 17 iyun - Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibətilə Lerik Rayon İcra Hakimiyyətinin Fəxri fərmanı ilə təltif olunmuş bir qrup tibb işçisinə Fəxri fərmanlar təqdim edildi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, cəsarətlə, qələbə ilə elini, obasını, millətini sevən nə biləkli, şir ürəkli oğullarımız düşmənlə üz-üzə dayanıb onu ağır məğlubiyyətə uğrattı, danışıqsız təslim aktını imzalamağa məcbur etdi.

Biz vətəndaş olaraq ana Vətənin bütövlüğü naminə qorxmadan, c

